




# Öz kəşfləri ilə dünya elminə mühüm töhfələr verən azərbaycanlı alim

*Süleyman Allahverdiyev fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələri üzrə elm aləmində tanınmış mütəxəssisidir*



Melum olduğu kimi, bir çox soydaşımız Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində elm sahəsində mühüm keşflərin və ixtiraların müəllifi kimi ciddi uğurlar qazanıb. Belə alımlarımızdan biri - Süleyman İfxan oğlu Allahverdiyev fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələri üzrə elm aləmində tanınmış mütəxəssisidir. Qeyd edək ki, S.Allahverdiyev AMEA Molekulyar Biologiya və Bioteknologiyalar İnstitutunun Bio-nanoteknologiyalar laboratoriyasının və Rusiya Elmlər Akademiyasının (REA) K.A.Timiryazev adına Fiziologiya İnstitutunun idarəolunan Fotobiosintez laboratoriyasının rəhbəri, REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bitkilərin fiziologiyası kafedrasının professorudur.

Süleyman Allahverdiyev 1950-ci il avqustun 1-də Qərbi Azərbaycanın Qaraqoyunu dərəsinin Çaykənd kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1973-1977-ci illərdə Çaykənd orta məktəbində fizika müəllimi işləyib. 1977-ci ildə SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunun (indiki REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutu) aspiranturasına daxil olub. 1984-cü ildə SSRİ EA-nın Biofizika İnstitutunda biofizika üzrə namizədlilik dissertasiyası müdafiə edib və fizika-riaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Namizədlilik dissertasiyasının müdafiəsindən sonra S.Allahverdiyev SSRİ EA-nın Fotosintez İnstitutunda işləməyə başlayıb. 2002-ci ildə o, REA-nın Bitkilərin Fiziologiyası İnstitutunda "Bitkilərin fiziologiyası və biokimyası" ixtisası üzrə biologiya elmləri doktoru alımlıq dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib. 2005-2007-ci illərdə Yaponianın Oka-zaki Molekulyar Elm İnstitutunun Molekulyar miqyaslı Nanologiya Elmi-Tədqiqat Mərkəzində çalışıb. İndiyə qədər alımın rəhbərliyi altında 2 elmlər doktoru və 6 elmlər namizədi hazırlanıb.

S.Allahverdiyevin tədqiq etdiyi 2-ci fotosistemin (FS-2) elektron-nəqliyyat zəncirində fəaliyyətin əsasını təşkil edən ilkin mexanizmlərin, fotosintez zamanı elektronların təklif olunan energetik və kinetik yerdəyişmə sxemi bütün dünyada fotosintez üzrə dərsliklərə daxil edilib. Sonradan S.Allahverdiyevin əldə etdiyi məlumatların məcmusu əsasında FS-2 bitki və sianobakteriyaların fəaliyyəti, eləcə də inaktivasiya mexanizmləri və stresli şəraitlərdə onun sonrakı reparasiyası haqqında yeni təsəvvürlər sistemi yaradılıb, bitkilərin fotosintez aparati-nın elverişsiz ətraf mühit şəraiti-nə uyğunlaşdırılmasının molekulyar mexanizmləri tədqiq edilib. Habelə S.Allahverdiyev tərəfindən duz stresinə qarşı FS-2-nin dayanıqlılığında qatqısız canlı hüceyrələrin rolü müəyyən edilib, FS-2-nin ətraf mühitin stresli amillərinə müqavimətini yeterince gücləndirən gen mühəndisliyi yolları aşkarlanıb.

Hazırda S.Allahverdiyev nano-bioteknologiyanın yeni istiqamətlərindən biri olan təbii zülal strukturunu əsasında süni fotosintez sistemlərinin yaradılmasını fəal inkişaf etdirir. Bu, gələcəkdə alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin əldə edilməsinə imkan verəcək.

## ELMI ƏSƏRLƏRİNƏ İSTİNAD SAYINA GÖRƏ RUSİYA ALİMLƏRİ ARASINDA YÜKSƏK SİTAT REYTİNQİ OLAN YEGANƏ AZƏRBAYCANLI

Qeyd edək ki, S.Allahverdiyev 350-dən çox məqalənin, 6 ixtiranın və 8 kitabın müəllifidir. ISI indeksinin və Hirş (Hirsch) indeksinin məlumatına görə, S.Allahverdiyevdən sitat getirmə və elmi əsərlərinə istinad sayı müvafiq olaraq təxminən 12000 və 59-dur. O, 1000-dən çox sitat indeksi ilə (cəmi 1795 nəfər) "Milli alımların lider siyahısı"na (Rusiya) daxildir. S.Allahverdiyev belə yüksək si-

qiqatı" ("Photosynthesis Research"), "Fotokimyevi və fotobioloji elmlər", "Biochimica et Biophysica Acta", "International Journal of Hydrogen Energy", "Functional Plant Biology", "Photosynthetica" və s.

Bununla yanaşı, S.Allahverdiyev Fotositez Tədqiqatçıları Beynəlxalq Cəmiyyətinin üzvü, Rusiya Fotobioloqlar Cəmiyyətinin üzvü, Rusiya Bitki Fizioloqları Cəmiyyətinin üzvü, Rusiya Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin üzvü, Amerika Kimyaçılar Cəmiyyətinin üzvüdür.

## SÜLEYMAN ALLAHVERDİYEV RUSİYADA VƏ XARİCDƏ ELMİN İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ ALİ MÜKAFTLARA LAYIQ GÖRÜLÜB

Vurğulamaq yerinə düşər ki, S.Allahverdiyev Rusyanın ən tanınmış və istedadlı alımlarından biridir. Onun ən yük-



tat reytinqi (12000-dən çox) olan yeganə azərbaycanlıdır.

S.Allahverdiyev 25-dən çox ölkədə (Avstraliya, Fransa, Hollandiya, Almaniya, Singapur, İsveç, Çexiya, Macaristan, Türkiye, Hindistan və s.) dəvətli professor kimi çalışıb. O, Rusiya və digər ölkələrdə keçirilən 80-dən çox konfransda çıxış edib, dünyanın 40-dan çox ölkəsində, o cümlədən Avstraliya, Macaristan, Yaponiya, Almaniya, İspaniya, Kanada, Hollandiya, Singapur, Fransa, İsveç, Türkiye və digər dövlətlərdə dəvətə mühazirələr oxuyub. Eyni zamanda Yaponiya, Kanada, Hindistan, Macaristan, Almaniya, Singapur, ABŞ, İsveç və digər dövlətlərin elmi-tədqiqat təşkilatlarının beynəlxalq layihələrində rehbər və iştirakçıdır. O, böyük uğurla keçən "Postgenom dövrde fotosintez: biofizikanın molekulyar biologiyaya qədər" (Kanada, 2004), "Fotosistemlərin struktur və funksiyası" (Puşçino, 2006; 2014, 2016), "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" (2011, 2013, Bakı, Azərbaycan); (2015, Krit, Yunanistan), "Davamlı inkişaf üçün fotosintez və hidrogen enerji tədqiqatları" (2017, Heydarabad, Hindistan) beynəlxalq simpozium və konfranslarının təşkilatçısı olub.

Görkəmli azərbaycanlı alim, həmcinin fotosintez, bitki fiziologiyası və biokimyası, molekulyar biologiya, nanobioteknologiyalar üzrə əsərlər dərc edən aparıcı beynəlxalq jurnalların redaksiya heyətlərinin üzvüdür: "Biochimica et Biophysica Acta" (BBA-Bioenergetics), "Beynəlxalq hidrogen enerji", "Fotokimya və fotobiologiya" B: Biologiya, "Avropa kimya", "Açıq struktur biologiya", "Biotibbi elm və mühəndislik", "Bitki fiziologiyasında sərhədlər", "Bioloji və bioteknologiyadakı inkişaflar". Eyni zamanda, S.Allahverdiyev aşağıdakı beynəlxalq jurnalların xüsusi buraxılışlarından qonaq redaktor olub: "Fotosintez təd-

sək səviyyədə yerinə yetirdiyi elmi işləri isə dünya səviyyəsində Rusiya elminin nüfuzunun formalaşdırılmasında mühüm rol oynayır.

Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə S.Allahverdiyev biologiya sahəsində ən çox istinad olunan alım kimi "Scopus Awards" mükafatına layiq görürlüb. Qeyd edək ki, "Scopus Awards" mükafatı 2004-cü ildə mühüm elmi-texniki nailiyyətlərlə bağlı melumatların nəşri ilə məşğul olan "Elsevier" şirkəti tərəfindən təsis edilib. "Scopus" elmi nailiyyətlərin ən obyektiv göstəricisi hesab olunur. Elmin inkişafına hər bir alım töhfəsi onun nəşr etdirdiyi elmi məqalələrin sayı və beynəlxalq kütləvi informasiya vasitələrində istinad indeksi ilə müəyyən olunur. Namizədlerin seçilməsi üçün "Scopus" verilənlər bazasında 11 elm sahəsi üzrə analizlər aparılır və hər bir elm sahəsi üzrə 2015-2018-ci illərdə "Scopus" bazasında indeksləşmiş nəşrlərin sayı, istinadların orta sayı, istinad indeksi nəzəre alınır. Bu mükafat Latin Amerikasında, Asiyada, Avropada, 2011-ci ildən isə Rusiyada ən çox nəşr edilən və istinad olunan müəlliflərə verilir.

Yeri gelmişkən, onu da qeyd edək ki, S.Allahverdiyev elmmetrik analiz üzrə lider olan "Clarivate Analytics" şirkətinin 2018-ci ilin ən məhsuldar və əsərlərinə ən çox istinad edilən alımlarının dünya üzrə siyahısına da daxil edilib. Belə ki, bu siyahıda yer alan 4058 alımdən 2639 nəfəri ABŞ, 546 nəfəri Böyük Britaniya, 482 nəfəri Çin Xalq Respublikası, 8 nəfəri isə Rusiyadandır. Qururverici məqam odur ki, bu siyahıda yer alan Rusyanın 8 alımindən ən çox fərqlənən mehz soydaşımız Süleyman Allahverdiyev olub.

**Valid Məhərrəmov,**  
Fizika, riaziyyat və  
informatika təmayülli liseyin  
informatika müəllimi